

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 234 (1842) 20 dekabr 2018-ci il



## Poeziyamızın Məmməd-Qayası və Qaya-Məmmədi

14 oktyabr 1933-cü ildə Naxçıvan MR-in Şahbuz bölgəsinin Nursu kəndində anadan olmuş, orada orta məktəbi tamamladıqdan sonra 1950-1954-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstiutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) coğrafiya fakültəsində ali təhsilini başa vurub doğma Nursu kəndine qayıtmış ve coğrafiya-dan dərs demiş Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) 1957-ci ildə yenidən Bakıya üz tutmuş, o zamankı Azərbaycan SSR Nazirlər Soveti yanında Ədəbi Nəzarət İdarəsində (senzurada) çalışmışdır. 1959-1961-ci illərdə Moskvada - keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdindəki M.Gorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir.

Məmməd Araz 1961-1963-cü illərdə "Maarif" jurnalında redaktor kimi fealiyyət göstərmiş, 1963-1967-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat Redaksiyasının müdürü olmuş, 1967-1970-ci illərdə "Ulduz" jurnalının məsul katibi, 1970-1972-ci illərdə "Ədəbiyyat və incəsənat" qəzetində, 1972-1974-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş re-

daktorun müavini vəzifəsini icra etmiş, ey ni zamanda 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya şöbəsinin rəhbəri, 1974-cü ildən ömrünün sonuna kimi isə "Azərbaycan təbəti" jurnalının baş redaktoru, "Ulduz" jurnalı redaksiya heyətinin üzvü kimi çalışmışdır.

O, 1975-ci ildə Respublika Dövlət mukafatına, 1983-cü ildə isə SSRİ Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür. M.Araz 1992-ci ildə xalq şairi fəxri adı verilmiş, 1993-cü ildən adına "Məmməd Araz" mükafatı təsis edilmişdir. Böyük şair 1 dekabr 1994-cü ildə dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

I

Məmməd Arazın ilk şeiri 1952-ci ildə, ilk kitabı 1954-cü ildə çap edilmişdir. Onun ilk mətbu şeiri (Inqilab və mədəniyyət" jurnalı) "Yanın, işqlarımlım", ilk kitabı isə "Araz axır" olmuşdur.

O, 1960-ci ildən etibarən şeirlərini Məmməd İbrahim imzası ilə yazmışdır. Onun "Vətən torpağı", "Şeire çətir", "Necə unudum seni", "Mən Araz şairiyəm" ki-

mi şeirləri bu imza ilə işq üzü görmüşdür. Bundan sonra vaxtaşırı olaraq onun 1959-cu ildə "Sevgi nəğməsi", 1961-ci ildə "Üç oğul anası", 1963-cü ildə "Mən səni taparam", 1966-ci ildə "Anamdan yadigar nəğmələr", 1967-ci ildə "Ömür karvanı", 1969-cu ildə "İllerdən bəri" kitabları çap edilmişdir.

Məmməd İbrahimdən Məmməd Arazə gələn yol 1970-ci illərdə tamamlanır. Bu tarixdən etibarən o, şeirlərini Məmməd Araz təxəllüsü ilə oxuculara çatdırmışdır. Onun 1973-cü ildə "Qanadlı qayalar", 1974-cü ildə "Atamın kitabı", 1975-ci ildə "Həyatın və sözün rəngləri", 1979-cu ildə "Oxucuya məktub", 1983-cü ildə "Dünya sənin, dünya mənim" kitabları Məmməd Araz imzası ilə həyata vəsiqə almış, əsərləri bir çox dillərə tərcümə edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra çap edilmiş iki cildliyi isə div ədəbiyyatşunas Yaşar Qarayevin "Ön söz"ü və Gülxanım Fətəli qızının tərtibi ilə nəşr olunmuşdur.


II

Mərhum Y.Qarayev Məmməd Araz yaradıcılığına münasibətini "Eyfel qülləsinde", "Araz yadına düşdü", "Qoruyun dünyanı", "Nobel mükafatı", "Azərbaycanım mənim" və s. şeirlərinə istinadən belə ifadə etmişdir: "Bu şeirlərdə şair... xalqın miliyilik oxlaq, felsefə, hünər və poeziya xəzinəsinin varisi və təmsilçisi kimi çıxış edir... İnsan, təbiət, tarix və tale onda sanki bir nöqtədə kəsişir."

Akademik İsa Həbibbəyli isə "Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misrası daşa, Vətən və vətəndaşlıq arasında bərabərlik işaretisi qoymağa getirib çıxarmışdır. Məmməd Araz özü də sənətinin millimənəvi dərinliyinə və əhəmiyyətinə görə

əbədiyyət qazanmaq mənasında "daş ayaqlı-daş əlli" bir insan-qaya obrazı seviyyəsinə yüksəlmışdır" deməklə Məmməd Araz şəxsiyyətini necə də sərrast qiymətləndirmişdir! "O daş altda Məmməd Araz yaşayır" adlı məqaləsində isə "Məmməd Arazın yaradıcılığında millilik bəşəriliyə vəhdət təşkil edir. ... Lakin bütün məqamlarda Məmməd Araz özünün elan etdiyi kimi "Azərbaycan dünyasından baxır dünyaya" deyən akademik İsa Həbibbəyli 1993-cü ildə yazdığı monografiyasını "Məmməd Araz" adlandırmışdır."

Bəli, doğrudan da, möhtərəm akademi kin dediyi kimi Məmməd Araz "O daş altda Məmməd Araz yaşayır" formulu ilə ədəbi-bədii aksiom yaratmış, "o daşın" elçi daşı deyil, beyin, ürək və göz, yəni poeziya-sevgi və mehəbbət daşı olduğuna işarə etmiş, bu müqəddəs daşın VƏTƏN DAŞI olduğunu bir daha nişan vermişdir. Bu məqamda Məmməd Arazın 1983-cü ildə tənqidçi-ədəbiyyatşunas Vaqif Yusifli ilə müsahibəsində "... Təbiət haqqında, onun poeziyada inikası barədə fikriniz?" sualını "Təbiət sənətin əbədi mövzu mənəbəyidir" şəklində cavablandırıdığını xatırlayıram. Əslində Məmməd Araz üçün böyüküyün ölçüsü hecmindən daha çox məhiyyətdə idi. O, 1986-cı ildə qələmə aldığı "Məmməd Araz qayası" adlı şeirinin necə yarandığını belə izah edirdi: "Bu yaxınlarda alındıım oxucu məktubunda deyilir ki, "Sanbulaq" adlanan dərəyə gedən yoluñ üstündə bir sal daşa "Məmməd Araz kürsüsü" adı vermişik. Kövrədim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü." "Xəyalən o qayanın görüşüne gedən" şairin özü də "daşlaşan və qayaşan babası kimi" ağır duruşlu, ağır oturuşlu və zəhəmli bir görkəm aldı. Hər tərifdən, hər təltifdən xoşlanmanın Məmməd Araz "Fermanına, təltifinə alqış, ey çoban!" deyərək belə yazdı:



... Kürəyimdə yerin-göyün ağır yişini,  
Möhürlənmiş hər ucalıq yüksəlşən deyil.  
Mən duyuram sən olmağın ağırlığını,  
Ey mən - qaya, mən olmaq da asan iş deyil...

Kimliyinin ağırlığını lap çoxdan yaşıyan, "Ey mən - qaya, mən olmaq da asan iş deyil" deyə daşlaşmış, qayaşmış özü ilə dialoqa girən Məmməd Araz bundan iyirmi il əvvəl, yəni, 1966-ci ildə yazdığı "Babamın səsi" şeirində "Babamın gur səsi vardı, Babam bəzən Elə bərkədən danişardı - Az qalardı taxçadakı çıraq sənə. Yarpaqlar tab getirməzdə gülüşünün ləpəsinə... Qoy bu günün düşməni de At çapmasın harin-harin. Torpaq altda gizlətməşik Gur səsini babaların.." deyərək ədəbi letymotivini elan etmişdi. 1967-ci ildə isə ölməz Bəxtiyar Vahabzadəyə həsr etdiyi "Məndən ötdü, qardaşımı dəydi ..." şeiri ilə əhdinə və andına sədaqətini sübut etmiş, ötürürlən zərbələrin "VƏTƏNə dəyidiyi" göstərmişdi.

Özü ilə "Məmməd Qaya-Qaya Məmməd" şəklində tanış oluncayadək "babasının gur səsindən" oyanan yaddaşının işi-

ğında 1970-ci ildə "Vətən qayaları, Vətən daşları" silsiləsində yazdığı şeirlərində qayalar və daşlar həsəd aparılacaq qədər canlı id: lap elə "İnsan qayalar" şeirində olduğu kimi.

Bir qayaya söykənmişəm, deyirəm kaş:  
Bax beləcə daşa dənəm yavaş-yavaş.  
Taleyimi qayaların taleyinə bağlayam mən.  
Bircə insan düşüncəni saxlayam mən.

\*\*\*

Onda Vətən sanar məni bir balaca Vətən daşı,  
Vətən daşı olmayıandan olmaz ölkə vətəndaşı...

(ardı gələn sayıımızda)

Vaqif Aslan  
AYB Şəki bölməsinin sədri  
ADPU Şəki filialının baş müəllimi

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ

